



## Dilqəm ƏHMƏD

Azərbaycan istiqlal mübarizəsinin liderinə çevrilən Əbdülvahab Yurdsevərin vəfati münasibətələ qələmə aldığı məqaləsində onu bu şəkildə dəyərləndirir: "Əbdülvahab Yurdsevər bəyi ilk dəfə 1949-cu ildə fevralında Azərbaycan Kültür Dərnəyinin ilk quruluş qurultayında tanıdım. Mərhum M. Rəsulzadə, Mirzəbala kimi o da mübarizə yoldaşları ilə birlikdə gənclər üçün milli Azərbaycan istiqlalı və hürriyyət mübarizəsinin yorulmaz bir müəllimi idi. 78 illik ömrünün 60 ilindən çoxunu Azərbaycan milli mücadiləsinə həsr etmişdir". Qaraca "Azərbaycan" jurnalının irkışafında yer alıb. AKD-nin ilk rəsmi qurultayını belə xatırlayırdı: 'O yığıncağa qatılan ən gənc heyət biz idik. 10-15 nəfər olardıq. Məhəmməd Altunbayı bir yanına, Dr.

### II Yazı

*Yazımızın birinci bölümündə bəhs etdiyimiz kimi Məhəmmədənin Rəsulzadə 1947-ci ildə Avropadan Ankaraya gəldikdən sonra onun yanında yer alan şəxslərdən biri də Qaraca ailəsindən Əhməd bəy idi. O, Azərbaycan Kültür Dərnəyinin (AKD) təsis qurultayında iştirak edib, cəmiyyətin rəsmi organı olan "Azərbaycan" jurnalının irkışafında yer alıb. AKD-nin ilk rəsmi qurultayını belə xatırlayırdı: 'O yığıncağa qatılan ən gənc heyət biz idik. 10-15 nəfər olardıq. Məhəmməd Altunbayı bir yanına, Dr.*

AKD-nin fəaliyyət istiqamətində Güney Azərbaycan məsələsi önemli yer tutduğun üçün Qaraca bu sahədə xüsusi aktivlik göstərib.

Əhməd bəyin ən qiymətli ya-zılardan biri 1982-ci ildə Müsavat Fırqəsinin qurucu üzvlərindən, Cümhuriyyət Parlamentinin üzvü Məhəmmədəli Rəsulzadə haqqında qələmə aldığı məqalədir. Bu yazısında o, həm Məhəmmədəli bəyin həyatı, həm də firqənin quruluş tarixi ilə bağlı önemli məlumatlar verib. Məqaləsində onun xatirələrindən maraqlı iqtibaslar gətirən Qaraca Məhəmmədəli Rəsulzadənin vəfatını Azərbaycan qalasının böyük bir bürcünün yixiləyi kimi dəyərləndirir.

*Əhməd bəy 1984-cü ildə Rəsulzadənin doğumunun 100-cü ildönümü münasibətlə "Azərbay-*



# "O, duruşu ilə əski türk bəylərini xatırladardı" Bir mücahidin ömür yolu



*Oziz Alpautu digər yanına alan Dr. Həmid Ataman mənə savaşa hazırlanan tarixi qəhrəmanlarını-zı xatırladırdı. Ovuclarımızın içi parçalanana qədər bu tarixi səh-nəni alqışlamaqdan yorulmadıq".*

1 aprel 1952-ci ildə dərnəyin rəsmi mətbü orqanı olan "Azərbaycan" jurnalının ilk sayı çap olunub. Jurnalın ilk materialı da məhz Dr. Qaracanın "Buludlar" adlı şeiridir. Dərginin sonrakı sayalarında da onun çoxsaylı şeirləri, məqalələri, bəyanatları, çıxışlarının mətnləri yer alıb.

M. Rəsulzadənin vəfati münasibətlə hazırlanmış jurnalın xüsusi sayında Əhməd bəyin "Azərbaycan böyük bir ideoloqu qeyb etdi" adlı məqaləsi dərc olunub. Yazısında o, Rəsulzadənin "hər il qurtuluşa daha da yاخınlaşır" ifadəsini tez-tez işlədiyini qeyd edib, onun haqqında olan düşüncələrini bu şəkildə ümumiləşdirib: "Məhəmmədəmlər fanidir, fəqət onun vez etmiş olduğu fikirlər hər gün bir az daha parıldamaqda, inkişaf etməkdə, milliyyət sərhədlərini aşaraq Birləşmiş Millətlər ideyaları arasına qatılmaqdadır".

Əhməd bəyin yetişməsində Rəsulzadə ilə yanaşı Əbdülvahab Yurdsevər, Həmid Ataman kimi şəxsiyyətlərin böyük rolü olub. M. Rəsulzadə ve Mirzəbala Məhəmmədzadədən sonra

Arslantürkələ birgə Əbdülvahab bəyə köməklik etdiklərini də qeyd edib.

Qaracanın vaxtı Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi tələbələrdən olan Həmid Ataman bəyle olan xatirələri mühacirət tarixi üçün əhəmiyyətlidir: "İşə idarə heyəti toplantılarında, istərsə də konfrans, gəzintilər, Azərbaycan çay və balo günlərində Dr. Atamanı dərnəyin sədri olaraq daha yaxından tanımaq fırsatı əldə etdim. Biz gənclər üçün o, doğru yolu göstərən bir ata, dərdlərimizə, məsələlərimizə kömək edən bir böyük qardaşdı... Görkəmlı duruşu ilə tariximizin dərinliklərində yer alan əski türk bəylərini mənə xatırladardı... Dr. Həmid Ataman bəyi axırıcı dəfə kiçik qızının nikah mərasimində görəməsdəm... Əllərini öpdüyüm zaman "vəfasız olma, tez-tez gəl, görüşək" dedi və yanaqlarından öpdü. Hər gördüyüdə dediyi ki mi bu dəfə də "sənin üçün bir dosya hazırladım, bir əmri-haqq vəqə olarsa, mühəqqeq surətdə o dosyani götürməlisən. Lazımı sənedlər var" söylemişdi".

15 dekabr 1979-cu ildə Əhməd bəy TRT 2-də İranda hadisələrdən bəhs edib, şah rejiminin Azərbaycan türklerinə qarşı etdiyi təzyiqlər barədə tərk ictimaiyyəti ni məlumatlandırib. Bu dövrə

müdiri olan Əhməd Yaşatın vəfatı münasibətlə məqalə yazarı Qaraca onun AKD-nin tarixində oynadığı rola dair önemli bilgilər verib. Məqalədə Finlandiya cəbhəsində də vuruşan Yaşatın xatirələrindən maraqlı hissələr də təqdim olunub.

Güney Azərbaycan məsələlərini diqqətdə saxlayan Qaraca Ayetullah Seyid Kazım Şəriətmədəri barədə qələmə aldığı yazısında onu bu şəkildə dəyərləndirir: "Təbrizdə etrafına şöle saçraqla doğan bu parlaq ulduz müxtəlif təzyiq, qorxudulma, həbs edilmə kimi ağıla, xəyalə gəlməyən hərəkətlərə dözməyərək Tehranda batdı. Fəqət o, Azərbaycan türklerinin qəlbəhində

nin dəstəyi ilə Bakıya gəlib, "Novruz" qəzeti məsahibə verib. İlk təessüratlarını bu şəkildə bildirib: "İlk dəfədir ki, "Vətən" Cəmiyyətinin dəvətiyle yanvar ayının 20-də Bakıya gəlmişəm və həmin gün şəhidlərimizi ziyarət etdim... 20 Yanvar hadisələrində bütün Türkiye ayaq üstündə idi. Türkiyənin hər yerindən böyük dövlətlərə, bütün təşkilatlar, o cümlədən BMT-ye müraciət etdi. Ölkəmizdə yaşayan krımlılar, türküstanlılar, bolqar türkləri öz etirazlarını bildirirdilər. Bir sözə, bütün dünyaya Azərbaycan xalqı ilə həmrey olmayı məsələyidi. Əhməd bəy daha sonra ailəsi haqqında bəhs edib: "Azərbaycan mənim Vətən



*can" jurnalında geniş həcmli məqalə nəşr etdirib və tarixi ildönü-mü münasibətlə Türkiye dövləti-nin etməli olduğu bəzi işləri sa-dalayıb: Rəsulzadənin adı Anka-rada bir parka, küçəyə, məktəbə və ya kitabxanaya verilməlidir; TRT onun haqqında xatırə proq-ram hazırlanmalıdır; Çalışdıği milli Kitabxanada, digər kitabxana və universitetlərdə haqqında topdan-tilar keçirilməlidir; Türkiyə poçt-xanası xatırə marka buraxmalı-dır; Əsərləri yenidən nəşr edil-məli, məqalələri kitab şəklində çap olunmalıdır.*

1985-ci ildə II Dünya mühari-bəsindən sonra Türkəyə gelən, "Azərbaycan" jurnalının ilk məsul

çoxdan əbədi yeri tutdu..."

Əhməd bəy 1986-ci ildə Şah İsmayıllı Xətainin doğumunun 500-cü ildönümü münasibətlə də geniş bir məqalə qələmə alıb. Onun eyni zamanda Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, Məhəmməd Füzuli, Mirzə Şəfi Vazeh kimi edəbiyyatımızda əbədi yeri olan şəxslər haqqında da yazıları vardır.

### Bakıya ilk gəliş

SSRİ-nin dağılma ərefəsində və sonrakı illərdə Əhməd Qaraca Azərbaycanda baş verən hadisələri yaxından təqib edib, müxtəlif çıxışlar, bəyanatlar səsləndirib. 1991-ci ildə o, "Vətən" Cəmiyyəti

torpağıdır. 1924-cü ildə ailəmiz Gəncədən Türkiyəyə köçüb. Azərbaycanda qohum-əqrəbam çoxdur. Onlarla görüşmək arzu-sundayam".

*Bu ziyarətində Əhməd Qara-canı Yəhya Taşdelen müşayiət edib. Yanvar ayının 31-də Qara-ca Novxaniya gedib, orada çıxiş edib, M. Rəsulzadə ailəsinin mə-zarlannı ziyarət edib. "Ədəbiyyat" qəzeti Azərbaycan Kültür Dərnəyinin fəaliyyəti ilə bağlı ondan müsahibə alıb.*

*Ömrü boyunca Azərbaycan məsələləri ilə məşğul olan Əhməd Qaraca 15 may 2005-ci ildə vəfat edib, Ankarada Karşıyaka məzarlığında dəfn olunub...*